

AZƏRBAYCAN RESPUBLİKASI

TƏHSİL NAZİRLİYİ

«Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi sistemi»

İSTİFADƏ QAYDALARI

Sistemin ümumi iş prinsipləri

Bu təsvirdə tələbələrin bir ali təhsil müəssisəsindən (ixtisasdan) digərinə köçürülməsi sisteminin iştirakçılarının fəaliyyətinin əsas prinsipləri müəyyən edilir.

Sistemdə iki əsas iştirakçı nəzərdə tutulmuşdur: 1) Təhsil Nazirliyinin (bundan sonra TN) operatoru və 2) ATM-in tələbəsi.

Təhsil Nazirliyinin operatoru:

1. Operator tələbədən köçürmə ilə bağlı sifariş alır (transfer.edu.az saytına olan müraciət əsasında).
2. Sistemə yüklənmiş sənədlərin düzgünlüyünü və ATM-in qəbul imkanlarını yoxlayır. Əlavə sənədlər və ya müvafiq məlumatlar tələb etmək hüququna malikdir.
3. İkinci bənddəki tələblərin gözlənilməsi baxımından sorğunu qəbul və ya rədd edə bilər.
4. Müsbət qərar qəbul edildiyi halda, Təhsil Nazirliyin köçürülmə haqqında razılığını sistemə yükləyir və prosesi tamamlayır.

Tələbə:

1. Sistemdə qeydiyyatdan keçir.
2. Toplanılan bal və köçürülmə üçün boş yerlərdən asılı olaraq, siyahıda təqdim olunan və arzu edilən ATM-ləri seçir. Xarici ATM-in tələbələri sərbəst formanı doldurur.
3. Zəruri sənədləri yükləyir və sorğunu göndərir.
4. Təhsil Nazirliyinin razılığı sistemə daxil olduqdan sonra, köçürüləcəyi ATM-ə təqdim etmək üçün zəruri sənədlərin siyahısını əldə edir.

Köçürülmə üçün edilən hər bir sorğuya fərdi nömrə (ID) verilir. Operator həmin nömrə əsasında sorğunu sistemdə tapa və araşdırma bilər.

Sistemin funksiyaları, qaydaları və onun iştirakçılarının imkanları barədə məlumatları aşağıda əks etdirilmişdir.

Tələbələr (istifadəçilər) üçün səhifə

Sistemdə qeydiyyat

Sistemdə işə başlamaq üçün, ilk növbədə, qeydiyyatdan keçmək və "Şəxsi səhifə" yaratmaq lazımdır. Bunun üçün əsas səhifədə olan «Sistemdə qeydiyyat»a keçmək lazımdır (şəkil 1).

Qeydiyyat üç mərhələdən və sistemin aktivləşdirilməsindən ibarətdir. Prosesə başlamazdan əvvəl tələbə köçürülmə qaydaları ilə tanış olmalı və onları qəbul etməlidir.

Qeydiyyatın ilkin mərhələsində (tələbənin yerli və ya xarici ATM-in tələbəsi olduğunun müəyyənləşdirilməsi üçün) sistem seçim üçün iki variant təklif edir (yalnız birini seçmək mümkündür):

1. Azərbaycan Respublikasının ali təhsil müəssisəsində təhsil alanlar;
2. Xarici ölkənin ali təhsil müəssisəsində təhsil alanlar.

Tələbə Dövlət İmtahan Mərkəzi (DİM, əvvəlki TQDK) vasitəsi ilə qəbul olunduğu halda, harada oxumasından asılı olmayaraq, qeydiyyatın ikinci mərhələsində öz şəxsiyyət vəsiqəsinin FİN kodunu qeyd etməlidir. Tələbənin xarici ATM-də təhsil aldığı və DİM, TQDK vasitəsi ilə daxil olmadığı halda bütün şəxsi məlumatlar əl ilə (manual rejimdə) daxil edilir.


Əməliyyat uğurlu olduğu halda

FİN kodunu və ATM-ə daxil olduğu ili qeyd etdikdən sonra tələbə barəsində fərdi məlumatlar əldə edir. Bundan sonra həmin məlumatları təsdiqləməlidir.

DİQQƏT: Qeydiyyatda hal-hazırda bakalavr səviyyəsində təhsil alan tələbələr buraxılır (sonuncu tədris ili və ilk tədris ilinin birinci semestrində təhsil alan tələbələr istisna olmaqla).

Növbəti mərhələdə, istifadəçi öz telefon nömrəsini (mobil) daxil etməli və şifrəni (parol) müəyyənləşdirməlidir. Daxil edilmiş telefon nömrəsi sistemə daxil olmaq üçün "İstifadəçi adı" kimi qəbul olunacaqdır.

Nömrəni təsdiqləmək üçün sms bildiriş vasitəsilə telefona göndərilmiş döndürəqəmli kod daxil edilməlidir.



The screenshot shows the official website of the Azerbaijan Ministry of Education. At the top, there is the national emblem and the text "AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ". Below this, the title of the system is displayed: "AZƏRBAYCAN VƏ XARİCİ ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ OXUYAN TƏLƏBƏLƏRİN MÜƏSSİSƏARASI KÖÇÜRÜLMƏ SİSTEMİ". There are two links: "Giriş sahifəsi" and "Qeydiyyat". A message states: "Göstərilən mobil telefon nömrəsinə (+994706699798) aktivasiya kodu göndərilmişdir." Below this is a text input field with the placeholder "Aktivasiya kodunu daxil edin" and a blue button labeled "TƏSDİQ EDİRƏM".

DİQQƏT: Mövcud olan və istifadə edilən telefon nömrəsi daxil olunmalıdır. Əks halda təsdiqləmə (verifikasiya) kodunun sms vasitəsilə göndərilməsi mümkün olmayacaqdır.

Bununla qeydiyyat prosesi tamamlanır və istifadəçi "Şəxsi sahifəsinə" keçid alır.

QEYD: Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən şəxslər (dövlət sifarişi əsasında təhsilənlərin eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.

Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən şəxslərin akademik transkriptlə köçürüldüyü ixtisasın tədris planındakı fənlər üzrə kreditləri müqayisə olunur. Əgər tələbənin fənn (fənlər) üzrə kredit borcu yaranarsa tələbə həmin fənni (fənləri) yenidən dinləməlidir. Bu zaman tələbə həmin fəndən (fənlərdən) dərslərdə iştirak etməklə, onun (onların) mənimsənilməsinə qoyulan tələbləri tam yerinə yetirməlidir.

Sorğuların göndərilməsi / Sorğuların idarə olunması

1) Əgər tələbə "Azərbaycan Respublikasının ali təhsil müəssisəsində təhsil alanlar" kateqoriyasına aiddir:

Sorğunun göndərilməsi üçün tələbə təqdim olunan siyahıdakı ATM-i seçməlidir və ixtisasların qeyd olunduğu cədvəldən aidiyyəti ixtisasının qarşısındakı «Sorğu göndərmək» düyməsini basmalıdır.

DİQQƏT: ATM-lərin və ixtisasların siyahısı DİM (TQDK) imtahanında toplanmış bala uyğun avtomatik olaraq formalaşır.

KÖÇÜRÜLMƏ

Sifranın dəyişdirilməsi
Əlaqə
Sual-cavab

NƏCƏF İSGƏNDƏROV NAMIQ

Ali təhsil müəssisəsi:
Sumqayıt Dövlət Universiteti
İxtisas kodu:
48351
Toplantı tarixi:
219.0
Qəbul ili:
2015/2016
İxtisas qrupu:
I
Təhsil forması:
Gyani

KÖÇÜRÜLMƏ

Köçürülmək üçün ali təhsil müəssisəsini seçin


"Azərbaycan" Universiteti

KÖÇÜRÜLMƏK ÜÇÜN MÖVCUD İXTİSASLAR

İxtisas	İxtisas kodu	Bölmə	İxtisas qrupu	Təhsil forması	Ödəniş forması	İdarəetmə
Riyaziyyat	155114	AZ	I	Gyani	Ödənişli	Sorğu göndərmək

Köçürülmə üçün sorğu yalnız bir ATM-ə və bir ixtisasa verilə bilər. Seçilmiş məlumatların dəyişdirilməsi üçün cari məlumatlar ləğv edilməlidir.

«Sorğu göndərmək» düyməsinə tıkladıqdan sonra müxtəlif məlumat və sənədlərin yüklənməsi üçün xüsusi formaya malik yeni səhifə açılır.



**AZƏRBAYCAN RESPUBLİKASI
TƏHSİL NAZİRLİYİ**

**AZƏRBAYCAN VƏ XARİCİ ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ OXUYAN TƏLƏBƏLƏRİN
MÜƏSSİSƏARASI KÖÇÜRÜLMƏ SİSTEMİ**

SİZ **NƏCƏF İSGƏNDƏROV NAMIQ** kimi daxil olmusunuz | Çıxış

Köçürülmə

Şifrənin dəyişdirilməsi

Öləqə

Sual-cavab

NƏCƏF İSGƏNDƏROV NAMIQ

Ali təhsil müəssisəsi:
Sumqayıt Dövlət Universiteti

İxtisas kodu:
40351

Toplanılan bal:
216.0

Qəbul ill:
2019/2018

İxtisas qrupu:
1

Təhsil forması:
Əyani

Köçürülmə üçün sorğu

Tələbənin əlavə etdiyi məlumatlar "Tələbə-məzun" dövlət elektron məlumat sistemi ilə tutuşdurulur, sistmə yüklədiyi köçürülməsini əsaslandırdığı sənədlər (nikah şəhadətnaməsi, xəstəlik haqqında arayış və s.) və fənlər üzrə topladığı kreditlər barədə arayış (akademik transkript) yoxlanılır.

Əgər tələbə xarıcdən Azərbaycana köçürülmək üçün müraciət edirsə təhsil aldığı xarici ölkə ali təhsil müəssisəsinin həmin ölkədə akkredite olunması və dünya reyting cədvəllərindəki yeri yoxlanılır, habelə təhsil aldığı ali təhsil müəssisəsinə müvafiq sorğular göndərilməklə köçürülmə üçün əsasların olub-olmadığı müəyyənləşdirilir.

Köçürülmə üçün əsas olmadıqda, hər hansı məlumatın düzgün daxil olunmadığı aşkar olunduqda tələbəyə köçürülməkdən imtina barədə cavab verilir.

Köçürülmənin səbəbini göstərin:

Səhhəti ilə əlaqədar

Yaşayış yerinin dəyişilməsi

Digər

Köçürülmə səbəblərini və ya vacib olan məlumatı ətraflı qeyd edin:

Şəxsiyyət vəsiqəsinin skanı:

JPG/JPEG formatı faylları yüklənməsinə icazə verilir. Faylın həcmi 2 MB-dan artıq ola bilməz.

Akademik transkript:

JPG/JPEG formatı faylları yüklənməsinə icazə verilir. Faylın həcmi 2 MB-dan artıq ola bilməz.

Mənim təhsil öhdəliklərimi digər fiziki və ya hüquqi şəxs ödəyir

Mən hazırkı və yenı tədris planları ilə tanış oldum, onlar arasında olan fərqi qəbul edədim.

[İmtina ediyəm](#)

Bütün zəruri məlumat və sənədlər daxil edildikdən sonra, tələbə cari və gələcək tədris planları barədə məlumat alacaqdır.

2) Əgər tələbə "Xarici ölkənin ali təhsil müəssisəsində təhsil alanlar" kateqoriyasına aiddir:

Bu tələbənin sorğu göndərməsi yuxarıdakı kimidir (ATM və ixtisasın əl ilə (manual) daxil edilməsi seçimi istisna olmaqla).

DİQQƏT: xarici ATM-lərdə təhsil alan və DİM (TQDK) imtahanı verməmiş tələbələr yalnız dünya reytinglərində yer alan ATM-lərdən köçürülə bilərlər. Həmin ATM-lərin siyahılarına (500 dünya səviyyəli ATM) sistemdə keçid verilir. DİM (TQDK) imtahanlarında müvafiq bal toplayan və İSTƏNİLƏN xarici ATM-də təhsil alan tələbə sistemdən adi qaydada istifadə edə bilər. Hər iki halda sorğular fərdi qaydada araşdırılacaqdır.

AZƏRBAYCAN VƏ XARİCİ ALI TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ OXUYAN TƏLƏBƏLƏRİN MÜƏSSİSƏARASI KÖÇÜRÜLMƏ SİSTEMİ

Siz **ŞƏMSİ CƏLİLZADƏ MEHDİ** kimi daxil olmusunuz | Çıxış

Köçürülmə

Sifərin dəyişdirilməsi

Əlaqə

Sual-cavab

ŞƏMSİ CƏLİLZADƏ MEHDİ

Ali təhsil müəssisəsi:
Azərbaycan Turizm və Menecment
Universiteti

İxtisas kodu:
36152

Toplanılan bətlər:
442.0

Qəbul illi:
2012/2013

İxtisas qrupu:
II

Təhsil forması:
Əyani

Köçürülmə üçün sorğu

Xarici ölkə ali təhsil müəssisələrindən köçürülmə məsələsinə baxılarkən tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinglərində yer alması, TQDK tərəfindən keçirilən qəbul imtahanlarında iştirak etdiyi halda tələbənin topladığı bətlər həmin ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid bətlərindən az olmaması və tələbənin akademik göstəriciləri nəzərə alınır.

Hal hazırda təhsil aldığınız ali təhsil müəssisəsinin adını daxil edin:

Hal hazırda oxuduğunuz ixtisasın adını daxil edin:

Köçürülmək istədiyiniz təhsil müəssisəsini seçin:

Siyahıdan seçin

Köçürülmək istədiyiniz ixtisasın adını daxil edin:

Tələbə köçürülmə səbəbini göstərməlidir. Sistemdə iki standart seçim variantı mövcuddur:

- 1) Səhhəti ilə əlaqədar;
- 2) Yaşayış yerinin dəyişilməsi.

Başqa səbəb olduğu halda, istifadəçi «Digər» bölməsini seçməli və növbəti xanada onu ətraflı təsvir etməlidir.

DİQQƏT: köçürülmə səbəbindən asılı olaraq sistem əlavə sənədlərin skan edilmiş variantlarının yüklənməsini tələb edəcəkdir.

Sorğuların idarə olunması

Sorğu göndərildikdən sonra müraciətçi avtomatik olaraq sorğunun cari vəziyyəti barədə məlumatı əks etdirən səhifəyə yönləndirilir.

AZƏRBAYCAN VƏ XARİCİ ALI TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ OXUYAN TƏLƏBƏLƏRİN MÜƏSSİSƏARASI KÖÇÜRÜLMƏ SİSTEMİ

Siz **NƏCƏF İSGƏNDƏROV NAMİQ** kimi daxil olmusunuz | Çıxış

Köçürülmə

Sifərin dəyişdirilməsi

Əlaqə

Sual-cavab

NƏCƏF İSGƏNDƏROV NAMİQ

Ali təhsil müəssisəsi:
Sumqayıt Dövlət Universiteti

İxtisas kodu:
48351

Toplanılan bətlər:
219.0

Qəbul illi:
2015/2016

İxtisas qrupu:
I

Təhsil forması:
Əyani

Köçürülmə sorğusu

KÖÇÜRÜLMƏ SORĞUSU						
Müəssisənin adı	İxtisas	İxtisas kodu	Status	Sorğunun tarixi	Tədris planı	İdarəetmə
"Azerbaycan" Universiteti	Riyaziyyat	155114	İmtina edilib	22.07.2016 15.56	Əvvəla baxmaq	Mövcud deyil

Operator sorğunu qəbul edib "Cavab gözlənilir" statusu müəyyənləşdirənədək müraciətçi sorğunu ləğv edə bilər.

Nəticədən asılı olaraq, operator iki statusu qeyd edə bilər:

1) «İmtina edilib» - səbəb göstərilməklə köçürülmədən imtina olunduğu halda;

2) «Təsdiqlənib» - prosesin uğurla nəticələndiyi halda. Bu zaman operator köçürülmə haqqında Təhsil Nazirliyinin razılıq məktubunu sistemə yükləyir. Həmin sənəd yüklənə və ya çap edilə bilər.

“Şəxsi səhifənin” digər imkanları


“Şifrənin dəyişdirilməsi” bölməsi

Bu bölmədə sistemə daxil olmaq üçün yeni şifrəni qeyd etmək olar.


The screenshot shows the 'Şifrənin dəyişdirilməsi' (Change Password) page. The page header includes the logo of the Ministry of Education and the text 'AZƏRBAYCAN VƏ XARİCİ ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ OXUYAN TƏLƏBƏLƏRİN MÜƏSSİSƏARASI KÖÇÜRÜLMƏ SİSTEMİ'. The user's name 'ŞƏMSİ CƏLİLZADƏ MEHDİ' is displayed. The page is divided into two main sections: a left sidebar with navigation options like 'Köçürülmə', 'Şifrənin dəyişdirilməsi', 'Əlaqə', and 'Sual-cavab', and a main content area. The main content area contains the 'Şifrənin dəyişdirilməsi' form with the following fields: 'Yeni şifrə', 'Yeni şifrə (təkrar)', and 'Mövcud şifrə'. A 'YADDA SAXLA' button is located at the bottom right of the form. A note at the bottom of the form states: '* Dəyişik etmək istəməyincə, bu sahəni boş saxlayın.' (If you do not want to change, leave this field empty.)

“Əlaqə” bölməsi

Sistemin fəaliyyəti, o cümlədən köçürülmə qaydaları ilə bağlı suallar yarandıqı halda, “Əlaqə” bölməsində yerləşən xüsusi formadan istifadə etmək olar.



Zəruri hallarda, (icraçının tələbi və ya məsələnin aydınlaşdırılması üçün) 2 MB-dan artıq olmamaq şərti ilə jpeg / pdf / doc formatında olan sənəd (fayl) yükləmək olar.

Sistem icraçı ilə bütün yazışmanı izləməyə imkan verir. İstifadəçinin yazışması açıq rənglə, icraçının yazışması tünd rənglə göstərilir. Yüklənmiş sənədlər (fayl) yazışmanın aşağı hissəsində, piktoqramma () şəklində əks olunur. Həmin piktoqrammaya tıklamaqla faylı kompüterə yükləmək mümkündür.

DİQQƏT: icraçı ilə ünsiyyət zamanı bəzi qaydalara əməl etmək xahiş olunur:

- Problemi ətraflı təsvir edin, zəruri hesab etdiyiniz halda, ekranda gördüyünüz səhvi skrinşot etməklə, yaxud şəklini çəkməklə göndərə bilərsiniz.

- Müraciətinizə cavab almadan digər müraciətlərinizi göndərməyin. Birinci müraciətinizi yoxlamaq üçün icraçıya vaxt lazımdır. Müraciətlərin çoxlu sayda olması onların oxunması və cavablandırılması üçün vaxt tələb edir.